

“II Milli Mühəsiblər Forumu” çərçivəsində 2018-ci ilin Mühəsibat uçotu sahəsində JURNAL müsabiqəsi

I. Ümumi məlumat:

Mühəsibat uçotu sahəsində müasir çağırışları nəzərə alaraq Milli Mühəsiblər Forumu Azərbaycan mühəsiblərinin problemlərinin öyrənilməsi, mühəsibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və elmi araşdırmaların stimullaşdırılması, beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması məqsədi ilə hər il Forum keçirir.

Növbəti “II Milli Mühəsiblər Forumu” 28-29 aprel 2018-ci il tarixlərində Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühəsiblər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Sözgedən Forum çərçivəsində **2018-ci ilin Mühəsibat uçotu sahəsində JURNAL** müsabiqəsi keçiriləcəkdir.

II. Müsabiqə iştirakçıları

- 2.1. Müsabiqədə 25 yaşından yuxarı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;
- 2.2. Müsabiqədə Milli Mühəsiblər Forumunun Təşkilat Komitəsinin üzvü iştirak etdiyi halda, Münsiflər heyətində təmsil oluna və rəy verə bilməz;
- 2.3. Jurnal redaktorları;
- 2.4. Jurnal kollektivi;
- 2.5. Redaksiyalar;
- 2.6. Təsisçilik hüququ özündə olan fiziki və hüquqi şəxslər (şirkətlər, müəssisələr və s.)

III. Müsabiqədə iştirak

- 3.1. Müsabiqədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bütün jurnallar iştirak edə bilər;
- 3.2. Təqdim edilmiş jurnal qoyulmuş tələblərə cavab vermədikdə müsabiqəyə buraxılmır və onun müəllifi müsabiqədə iştirakdan kənarlaşdırılır;
- 3.3. 01 aprel 2017-ci il tarixindən 01 mart 2018-ci il tarixinə qədər olan dövrdə fəaliyyəti və ya buraxılışı dayandırılmış jurnallar müsabiqəyə buraxılmır;

IV. Jurnalın qiymətləndirilməsi meyarları:

- 4.1. Jurnalın qiymətləndirilməsi aşağıdakı meyarlar əsasında həyata keçirilir:
 - Jurnalın satış həcmi;
 - Jurnalın tirajı;
 - Jurnalın Mühəsibat uçotunun müasir problemlərini əhatə etməsi;
 - Jurnalın Redaksiya heyəti;
 - Jurnalın abunəçi sayı;
 - Jurnalın dizaynı və nəfis tərtibatı;
 - Jurnaldakı məqalələrin elmiliyi, maarifləndirmə səviyyəsi, məzmunun dərinliyi;

V. Münsiflər heyəti

- 5.1. Jurnalın qiymətləndirilməsi Münsiflər heyəti tərəfindən həyata keçirilir;
- 5.2. Münsiflər heyəti II Milli Mühəsiblər Forumunun təşkili məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvlərindən formalaşdırılır.



VI. Mükafatlandırma

6.1. Müsabiqədə I, II və III yerləri tutan JURNAL-ın redaktorlarına, təsisçilərinə mükafatlar və müvafiq sertifikatlar təqdim olunacaqdır;

6.2. Qalıblərin mükafatlandırılması t nt n li sur td  h yata ke iril c kdir. M kafatlandırma m rasimi II Milli M hasibl r Forumunda ba  tutacaq v  qalıbl r h min t dbir  d v t olunaraq onların i tirakı il  ba lı b t n x rc l r T  kilat Komit si t r f nd n  d nil c kdir.

VII. M sabiq y  t qdim edil n JURNAL haqqında t l b olunan m lumat.

Jurnal haqqında t l b olunan m lumatlar a a ıdakılardır:

M sabiq y  t qdim olunacaq jurnalın adı:

Redaksiya hey ti:

N şrin qeydiyyat  had tnam sinin sur ti:

N şrin buraxılma tarixi ( oxdursa tarixl ri):

T qdim olunan n şrl rin d vr  sayı (I, II, III v  s.):

Tiraj:

M sabiq y  t qdim edil n jurnal n sx lərin sayı (minimum 1  d d h r bir n m r d n t qdim olunmalıdır):

 g r Jurnalın t sisçisi h quqi  x s olarsa, a a ıdakı m lumatların t qdim olunması z ruridir:

T  kilatın (m  sis nin) tam v  qısaltılmış adı:

T  kilatın h quqi v  faktiki  nvanı:

Tam  laq  m lumatları: e-mail, po t  nvanı, telefonlar

 g r Jurnalın t sisçisi fiziki  x s v  ya  x sl r olarsa, a a ıdakı m lumatların t qdim olunması z ruridir:

T sisçinin adı, soyadı v  atasının adı:

Tam  laq  m lumatları: e-mail, po t  nvanı, telefonlar

M sabiq d  qeydiyyat qaydaları: M sabiq d  i tirak etmək  c n ilk olaraq forumun r smi saytı olan www.mmf.az – a daxil olub, “Qeydiyyat” b lm sin  girib formanı doldurmaq lazımdır. Bu zaman i tirakın Formaları b lm sində “m sabiq d  i tirak” hiss sini qeyd etməyiniz xahi  olunur. Sonra “g nd r” i ar sini basmaq lazımdır. Siz  s n din q bulu il  ba lı cavab g l c kdir.

 laq l ndirici  x s: Radil F tullayev

Junalla ba lı t l b olunanları a a ıdakı  nvanlara g nd rm k lazımdır.

 laq  m lumatları: (994 12) 480-28-45, (994 12) 432-71-75;

Mob: (994 70) 511-77-31, (994 50) 531-03-81, (994 55) 203-07-85;

E-mail: radilfatullayev@gmail.com , ruslanatakishiyev@yahoo.com

 nvan: Az1100, Bakı  h ri, Yasamal rayonu, Mir li Seyidov k  . 41, m nzil 2

M sabiq  il  ba lı ba lıca tarixl r:

Forumun m sabiq sində i tirak  c n m raci tin (m vafiq nominasiyaya g r ) ba lanması: 01 Noyabr 2017

Forumun m sabiq sində i tirak  c n m raci tin (m vafiq nominasiyaya g r ) bitməsi: 01 Mart 2018

Forumun m sabiq  i tirakçılarına cavab m ktublalarının g nd rilməsi: 28 Mart 2018

Forumda i tirak v  k n ll  qismində qeydiyyatın t sdiq edilm sinin son tarixi: 30 Mart 2018